

Ədəbiyyat fənninə marağın azalması qəbul imtahanları ilə əlaqədardır

Ana dili və ədəbiyyat müəllimi Fəridə Əliyeva deyir ki, kurikulumun üstünlükleri çoxdur

Ana dili və ədəbiyyat müəllimi Fəridə Əliyeva "Bir məktəbin tarixi"nə müsahibəsində kurikulumun üstünlüklerindən, dərsliklərdəki bəzi problemlərdən və şagirdlərin mütlaliyə münasibətindən danışdı:

- Keçən tədris ilində TQDK IX və XI buraxılış sınıfları üzrə Ana dili fənnindən imtahanlarının nəticələrini açıqladı. Şagirdlərin böyük eksəriyyətinin qiyməti "2" və "3" idi. Səbəbini necə izah edərdiniz - uşaqların ana dilinə maraqları yoxdur, yoxsa bu fənn üzrə tədrisin keyfiyyəti qənaətbəxş deyil?

- Mən bunu tədrisin keyfiyyəti ilə əlaqələndirməzdim. Uşaqların ana dili və ədəbiyyata maraqları az da deyil. Onlar təxminən 8-ci sinfə qədər ədəbiyyata çox böyük maraq göstərirler. Sonradan ədəbiyyat fənninə marağın bir qədər azalması mənə ele gəlir ki, daha çox qəbul imtahanları ilə əlaqədardır. Çünkü qəbul imtahanlarında yalnız ikinci qrupa gedənlər ədəbiyyatdan imtahan verirlər ve onlar ədəbiyyatı dərinliyinə qədər öyrənirlər. Digər qruplara gedən uşaqlar isə ya vaxt azlığından, ya da o fənni artıq bildiklərindən ədəbiyyat dərsinə çox vaxt sərf edərlər. Ancaq deməzdəm ki, şagirdlər Ana dilimizə həvəssiz yanaşır və ya aşağı səviyyədə bilirlər.

- Rusiyada şagirdlərin öz ana dillərini daha yaxşı öyrənmələrindən ötrü müxtəlif metodlara əl atılır. Şagirdləre inşalar yazdırır, müsbəqələr elan edirlər. Siz öz təcrübənizdə bunları necə həyata keçirirsiniz?

- Təvəzəkarlıqdan uzaq da olsa deyim ki, ana dili, ədəbiyyat müəllimlərimiz heç vaxt şagirdlərin bu fənni sevməmələrindən şikay-

yətlenməyiblər. Bilirsiniz ki, bizim məktəb də daxil olmaqla hazırda dəslər kurikulum programında keçirilir. Kurikulumda keçirilən dəslər esselər, mühakime və təsvir xarakterli işnəlarda öz fikirlerini ifadə etməyə həddən artıq fikir verir. Azərbaycan dilində dərslik dəl qurulub ki, bir mətn və grammatik qaydalar verilir. 5-8-ci sinif kurikulumda çox tərbiyəvi mətnlər verilir. İdeyalar çox gözəldir. Oradan çıxan ideyalar doğurda da uşaqları silkələyir. Kurikulum həqiqətən şəxsiyyətöñümlüdür. Uşaq öz fikrini o qədər aydın ifadə edir ki, heyrətlənirsin. Düzdür, grammatik qaydalarımız bir qədər sistematik şəkildə verilməyib və dərslikdə çox az yer alıb. Həmçinin mən direktor müavini kimi müəllimlərimizi daim dinleyirəm. Onların bir çoxu bu barədə bir qədər şikayətçidir, daha doğrusu, çəşqinqılıqdadır. Dərslikdə grammatika, tapşırıqlar az verilir. Bizim əlimizdə kifayət qədər vəsait var. Onların test kitabları, iş dəftərləri var. Onu da deyim ki, bəzi müəllimlər iş dəftərlərinə yaxşı münasibət bəsləmir. Mənim fikrimcə, iş dəftərlərində maraqlı suallar qoyulur, daha çox məntiqi tapşırıqlara fikir verilir. İş dəftərləri bize grammatikanı daha dərindən tədris etməyə köməklik göstərir. Mən müəllimlərə tövsiyə edərdim: "İş dəftərlərini işlətmək daha gözəldir. O iş dəftərləri qoy sinifdə qalsın, uşaq onu evə



aparması". Həmin iş dəftəri vasitəsilə uşaq biliyini yoxlayırsan. Aydın məsələdir ki, uşaqlar hamısı sinifdə eyni dərəcədə biliyə malik deyillər. O iş dəftərlərini işləyə bilən uşaqlar da var, çətinlik çəkənlər də. İş prosesində eger işləyə bilənlər bunu bacarmayanlara kömək edərsə, bu, uşaq üçün əlavə qazancdır.

- Valideynlər bəzən ev tapşırığının verilməməsindən də şikayətlənirlər.

- Mən evə tapşırıq verməməyə üstünlük verirəm. Kurikulumla əlaqədar tapşırıqlar ümumiyyətlə azdır. O tapşırıqlar sinifdə müzakirə olunsa, daha yaxşıdır. İş dəftərlərinin sinifdə işlənməsinə, yoxlanılmasına gəlincə, diqqətli uşaq dərsi sinifdə tam mənimşəyir. Bunun üçün müəllimin də imkanları genişdir,

əlinin altında da çoxlu vəsaitlər var. Tapşırığı sərbəst edə bilməyen şagird onu mütləq kimdənse köçürücək. Ya da evdə köməklik vasitəsilə yerinə yetirəcək. Bacaran şagird isə elə sinifdə müəllimə yaxşı cavab verir. Bu baxımdan evə tapşırıq verilməsi məsləhət deyil.

- Bəs şagirdlərin yazı qabiliyyətlərinin inkişaf etməsi üçün hansı addımları atırsınız?

- Demək olar ki, kiçik esseni hər dərs şagirdlərə tapşırmaq mümkünür. 10 dəqiqə vaxt ayırib: "Nə başa düşdün?", "Nə təlqin olunur?" suallarını qoymaqla elə sinifdə də esse şəklində yazdırmaq olar. Bunu etməsən mümkün deyil. Hazırda 7-ci siniflərdə mövzu "Fərd və cəmiyyət"dir. İstənilən şagirddən bununla bağlı sualları soruşsan cavab verecək.

- Keçən il nazir Mikayıl Cabbarovun təşəbbüsü ilə "Məktəbdə mütlali" layihəsi keçirildi. Siz tətillərdə uşaqlara mütlali ilə bağlı hansı ədəbiyyatı tövsiya edirsiniz?

- Şagirdlər tətlib buraxılların mütləq onlara yay tapşırıqları verilir. 6-ci sinfi bitirib 7-ci sinifdə oxuyacaq şagirdə həmin sinifdə keçirilecek mövzulara uyğun onlara ədəbiyyat mütləq yazdırırıq. Uşaq qaydırıb gələrkən ilk dərs məhz həmin mütlaliyə həsr olunur. Əvvəlcə uşaqlar bütöv əsərləri oxumurlar. Tutaq ki, Cəfər Cəbbarlınin və ya Mirzə Cəlilin əsərlərinin içərisində hansı hekayə xoşlarına gelirse onu oxuyurlar. Mən bunu özüm üçün qeyd edirəm. Dərs prosesində də həmin mövzulara toxunuram. Nazirin göstərişinə gelincə, ümumtəhsil məktəbi şagirdlərinin mütlali vərdişlərinin təkmilləşdirilməsi və onların mütlali mədəniyyətinin formalasdırılması çox gözəl göstərişdir. Biz bununla bağlı yığışdırıq və hansı əsərlərin oxunacağı ilə bağlı plan tutduq. Həmçinin əsərlərlə yanaşı, Azərbaycan filmlərini də həmin siyahıya daxil etdiq. Bundan əlavə, yaratdığımız dərnək vəsətələ şair və yazıçıları məktəbə dəvət edərək şagirdlərlə görüşlərini təşkil edirik. Elə əsərlər var ki, oxunur və zaldə müzakirə olunur.

- Şagirdlərin məktəbin kitabxanası ilə əlaqəsi necədir?

- Uşaqların kitabxana ilə əlaqəsi sıxdır. Düzdür, kitabxanamız o qədər zəngin deyil, ancaq bize deyiblər ki, lazımlı olan kitabların siyahısını nazırılıyə təqdim edək. Biz də təqdim etmişik.

- Dərsliklərin səviyyəsindən necə, razi-sinizmi?

- Dərsliklər çox dəyişir. Çalışmalar bir az qəribədir, uşaqlarda maraq oyatmır. Artıq o mətnlərdən çıxan ideyalara və mövzuya uyğun işimizi qururuz.